



2010-cu il sentyabrın 1-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Avstriya Respublikası Federal Maliyyə Nazirliyi arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. 2010-cu il sentyabrın 1-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Avstriya Respublikası Federal Maliyyə Nazirliyi arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Avstriya Respublikası tərəfini xəbərdar etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri 4 oktyabr 2010-cu il
№ 1135

**Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və
Avstriya Respublikası Federal Maliyyə Nazirliyi arasında gömrük
hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında**

ANLAŞMA MEMORANDUMU

Bundan sonra Razılığa gələn Tərəflər adlandırılan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Avstriya Respublikası Federal Maliyyə Nazirliyi,

22 aprel 1996-cı il tarixdə Lüksemburqda imzalanmış bir tərəfdən Avropa İttifaqı və onun Üzvü olan Dövlətlər, digər tərəfdən Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin gömrük məsələlərində səlahiyyətli orqanların arasında qarşılıqlı yardıma dair Protokolunun və 19 noyabr 2002-ci il tarixdə Vyana şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Avstriya Respublikası Hökuməti arasında gömrük məsələləri üzrə qarşılıqlı yardım və əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsi məqsədilə, həmçinin yuxarıda adı çəkilən Protokolda qeyd olunan əməkdaşlığı nəzərə alaraq;

Gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı bilik və təcrübə mübadiləsi vasitəsilə iki gömrük orqanı arasında əməkdaşlığı inkişaf etdirmək və gücləndirməyin əhəmiyyətini nəzərə alaraq;

Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə qarşı mübarizənin hər iki ölkənin gömrük orqanlarının qarşısında duran əsas vəzifələrdən biri olduğunu və bu sahədə əməkdaşlığın vacibliyini dərk edərək;

Hər iki ölkənin iqtisadi təhlükəsizliyini və maraqlarını müdafiə etmək üçün gömrük hüquqpozmalarının qarşısının alınması, araşdırılması və aradan qaldırılması məqsədilə öz səlahiyyətləri çərçivəsində birgə tədbirlərin görülməsinə ehtiyac olduğunu anlayaraq, aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Razılığa gələn Tərəflər öz dövlətlərində gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qanunvericiliyə və digər normativ-hüquqi aktlara edilən əlavə və dəyişikliklər barədə bir-birini məlumatlandıracaqdır.

Maddə 2

Razılığa gələn Tərəflər öz təşəbbüsləri və ya sorğu əsasında, zərurət yarandıqda, onların dövlətlərinin digər səlahiyyətli orqanları ilə məsləhətləşmələr və koordinasiya əsasında milli qanunvericiliklərinə uyğun olaraq və öz səlahiyyətləri çərçivəsində aşağıdakılar barədə bir-birini bütün müvafiq məlumatlarla təmin edəcəkdir:

- a) narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə qarşı mübarizənin yeni üsulları;
- b) narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə qarşı mübarizə aparılmasında məsul olan gömrük idarələrinin strukturu;
- c) narkotik vasitələrin yeni növləri;
- d) narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qaçaqmalçılığı üçün istifadə olunan yeni marşrutlar;
- e) narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının gizlədilməsi üçün istifadə olunan üsullar;
- f) odlu silahların, döyüş sursatlarının, partlayıcı maddələrin və təhlükəli materialların qanunsuz dövriyyəsi;
- g) hər iki Razılığa gələn Tərəfin dövlətinin qoşulduğu beynəlxalq müqavilələrə müvafiq olaraq xüsusi nəzarətdə olan və yayılmamağa dair öhdəliklərdən irəli gələn malların hərəkəti;
- h) mühüm tarixi, mədəni və ya arxeoloji əhəmiyyətə malik əşyaların qanunsuz dövriyyəsi;
- i) əqli və sənaye mülkiyyətinin qorunması;
- j) gömrük hüquqpozmaları sahəsində birgə maraq doğuran digər məsələlər.

Maddə 3

Razılığa gələn Tərəflər öz aralarındakı əməkdaşlığı gücləndirmək məqsədilə bu Anlaşma Memorandumundan irəli gələn müəyyən tapşırıqların yerinə yetirilməsi üçün təyin etdikləri müvafiq şəxslər barədə bir-birinə məlumat verəcəkdir.

Maddə 4

Azərbaycan Respublikasının gömrük sisteminin Avropa İttifaqının gömrük sistemine uyğunlaşdırılmasına yardım məqsədilə Avstriya Respublikası Federal Maliyyə Nazirliyi öz təcrübəsini mübadilə edəcəkdir.

Maddə 5

Razılığa gələn Tərəflərin rəhbərləri və ya ekspertləri qarşılıqlı şəkildə razılaşdırılan tarixdə bu Anlaşma Memorandumundan irəli gələn məsələləri müzakirə etmək məqsədilə görüşəcəkdir.

Maddə 6

Razılığa gələn Tərəflərin yazılı razılığı ilə bu Anlaşma Memorandumuna əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz hissəsi olan əlavə Protokollarla rəsmiləşdiriləcək və Anlaşma Memorandumunun 7-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minəcəkdir.

Maddə 7

1. Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişin alındığı tarixdən 60 (altmış) gün sonra qüvvəyə minəcəkdir.

2. Bu Anlaşma Memorandumu qeyri-müəyyən müddətə bağlanılır. Hər bir Razılığa gələn Tərəf bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə digər Razılığa gələn Tərəfə diplomatik kanallarla göndərdiyi yazılı bildiriş vasitəsilə onu ləğv edə bilər. Bu Anlaşma Memorandumu belə bildirişin alındığı tarixdən 3 (üç) ay sonra qüvvədən düşür.

1 sentyabr 2010-cu il tarixdə Bakı şəhərində Azərbaycan, alman və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır və bütün mətnlər bərabər autentikdir. Anlaşma Memorandumunun təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük veriləcəkdir.

Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
adından

Avstriya Respublikası
Federal Maliyyə Nazirliyi
adından